

Müəllim olmağı arzulayır və bu sahədə təhsil alır. Ancaq sonra "bacarmayacağam" kimi tərəddüdlərə qapılır və 5 il başqa sektorda çalışır. Sonra müəllim kimi çalışmaq qərarı verir. İlk iş yeri isə ucqar kənd məktəbi olur. O məktəb ki, binası belə olmur. Bir neçə ay belə rejimlə işləmek çətin olsa da, ona yaxşı təcrübə kazandırlığını deyir.

Müsahibimiz Lerik rayon Orand kənd tam orta məktəbinin tarix müəllimi Günel Hümmətovadır.

Bildirik ki, Günel Bakıda anadan olub. Orta və ali təhsilini Bakıda şəhərində alıb. Ancaq hazırda ucqar kənddə müəllim kimi çalışır.

- Müəllimlik üzrə təhsil alsanız da, universiteti bitirəndən sonra 5 il başqa sahədə çalışıbsınız. Tarix müəllimliyi üzrə təhsil almaq öz seçiminiz deyildi?

- Universitete qəbul olanda, 17 yaşım var idi. O qədər məqsədli olmasam da, filologiya və tarixi sevirdim. Ona görə də seçim zamanı ilk 5 yerde ancaq bunları yazmışdım. Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinə qəbul oldum və təhsil aldım. Müəllim olmaq niyyətim var idi, ancaq universiteti bitirdikdən sonra neçə oldusa, başqa sahəyə yönəldim. Hardasa 5 il müəllimlikdən kənar sahədə fəaliyyət göstərdim, ancaq sonra müəllim kimi çalışmaq qərarı verdim. Həmin 5 ilə vaxt itkisi kimi baxıram. O mənada ki, gərek müəllimlikdən uzaq düşməzdim.

- Niye uzaqlaşmışdırınız, müəllimliklə bağlı tərəddüdləriniz var idi?

- Bəli, tərəddüdlərim var idi, "bacarmayaçağam", "səbrim çatmayacaq", "öyrədə bil-meyəcəyəm" deyirdim. Lakin bir zaman geldi və mən öz qardaşımı universitetə hazırlaşdırmağa oldum. Təkcə tarixdən deyil, onun qrupunda olan bütün fənlərdən hazırlaşdırıldım. Qəbulu az qalmış her fəndən ixtisas müəlliminin yanına da getdi, ancaq uzun müddət men hazırladım. Səbirlə, həvəsle bu işi görürdüm. Neticə gözel idi, o, Bakı Mühəndislik Universitetinə qəbul oldu. Gördüm ki, bu işi bacarıram. Digər tərəfdən, emim qızı da tarix fakültəsini bitirmişdi. Müəllimlərin işə qəbul imtahanında iştirak etdi və qəbul oldu. Bu da mənə bir az motivasiya verdi. Beləcə, çox qısa zamanda müəllimlərin işə qəbul imtahanına hazırlaşış imtahanı verdim və qəbul oldum.

- Müəllim kimi ilk iş yeriniz indi çalışdığınız məktəbdədir. Bölge məktəbində çalışmaq istəyirdiniz?

- Müəllim kimi çalışmaq qərarı verəndə, müəllimlərin işə qəbul imtahanına az vaxt qalmışdı. Dədim ki, hansı məktəbə qəbul olSAM, işləyəcəyəm. Bu sahədə bir yerdən başlamalı idim. Əslində, imtahan verəndə fikirləşirdim ki, Bakı məktəblərinə qəbul olacağam. Çünkü sınaq imtahanlarında yüksək nəticə göstərirdim. Bu il Bakıda yer sayı az idi və məndən yüksək bal toplayanlar da oldu deyə, paytaxt məktəblərinə düşmədim. Hazırlaşmağa daha tez başlaşaydım, imtahanda yüksək nəticə göstərirdim. Lakin heç təessüflənməm. Yaxşı ki o məktəbə düşmüşəm. Bir neçə ay ərzində orda yığdığım təcrübəni Bakıda yeqin ki, o zaman kəsiyində eldə ede bilmədim.

- Bakıda böyük, burda təhsil alan gənc region məktəbində işləməyə getdi. İlk təessüratınız necə oldu?

- İlk dəfə valideynlərimle birgə getdim. Biz getməmişdən once 3 gün yağış yağmışdı. Şəhərdən kəndə gedəndə yoluñ yarısından sonra asfalt yox idi və biz palçıqja batmışdı. Məktəb binası olmadığını, kəndə qaz çəkilmədiyini bilirdik, yoluñ yarısından sonra da palçıqja batdıq. Atam dedi ki, şəhər uşaqları, burda bacarmayaçaqsan, gel qayıdaq. Ancaq mən qərarlı idim, ona görə qayitmaq fikrine düşmədim. Direktora zəng vurdum, gəlib bizi

apardılar. Qalacağım evdə yerləşdim. Məktəb direktoru və qaldığım ev sahinləri mənə çox dəstək oldular. Onlara çox teşekkür edirəm. Sonra dərse getdim, uşaqların maraqlı baxışları məni ora doğmalaşdırı. Həmişə onlara deyirəm ki, birinci müəlliminiz, sonra dostunuz. Səmimi bir münasibət qurdum və işləməyə davam etdik.

- Siz getdiyinizdə məktəbin binası yox idi, açılışı yəni oldu. Dersi hərda keçirdiniz?

- Mən sentyabr ayında o məktəbə getdim. Oktyabr ayının əvvəli artıq məktəb binası hazır idi. Sadəcə açılışı dekabrın 19-u oldu. Həmin vaxta qədər dərsi evlərdə keçirdik.



Kiçik dağ kəndində dərs deyən müəllimin böyük arzusu

Günel Hümmətova: "Bir cavaba görə, uşağa ürəklə deyilən "afərin" çox yaxşı nəticə göstərir"



Aygün Asımqızı

müəyyən qədər nəticə almışam. Amma daha çoxunu istəyirəm. O kənddə universitet qəbul olan qız yoxdur. Arzulayram ki, bu məktəbin qızları da universitet qəbul olsunlar. Bu il mümkün olmayıcaq, cünki 11-ci sinifdə qız qalmayıb. Gələn ilə isə namizədlərim var. Hazırlayram, hər cür dəstək oluram ki, universitet qəbul olsunlar.

- Yeni başlayıbsınız, necə bir müəllim olmağa çalışırsınız?

- Kōhnə üsullardan uzaq qaçmağa, yeniliklər etməyə çalışıram. Çox həvesliyəm. Müəllim işləməyə yeni başladığında, qrup yoldaşlarım deyirdilər ki, indi belə danışırsan, ucqar məktəbə gedəndə görəcəksen ki, siniflər soyuqdur, şəhərdən kəndə gedirsən, çətin olacaq, həvəsdən düşəcəksen və s. Amma indi görürəm ki, heç bir problem yoxdur. Şagirdlərim üçün etdiklərimin qarşılığını alıram deyə, həvəsdən düşmürəm.

Bilirsiniz, kiçik bir cavaba görə, uşağa ürəklə deyilən "afərin" çox yaxşı nəticə göstərir. Geniş bir dərs keçirəm, amma uşaq sabah cəmi bir suala cavab verir. Mən "afərin" deyəndə, növbəti gün 2-3 suali cavablandırırdığını görürem.



Bir də dərsi uşaqların marağını çəkəcək formada izah edirəm. Real həyatla əlaqələndirməyə, loru dildə də izah etməyə çalışıram.

Eyni zamanda, şagirdlər yarışları sevirlər. Mən də onların maraqlarını çəkəcək yarışlar keçirirəm. Hətta şagirdlərimi digər məktəblərin şagirdləri ilə yarışdıracağam. Açıq dəslər keçirəcəyəm. Büyük planımlar var.



- Belə hallarda ucqar kənde işləmək üçün getdiyinizin görə peşman olurdunuz?

- Mən iradəli biriyəm, ona görə, o çətinliklər də məni həvəsdən salmadı. Heç vaxt peşman olmamışam. Çətinliyim bircə yolla bağlı idi, o da motivasiyani ödürücək dərəcə böyük məsələ deyil.

- Getməzdən önce məktəbin binasının olmadığını öyrənəndə reaksiyanız necə olmuşdu?

- Mən o məktəbə düşəndə, direktorla əlaqə saxlaşdım. Hardan olduğumu soruşdu. Dədim ki, Bakıdakı şəraitit burda artxarma. Dədim ki, başa düşürəm, her şeyə hazırlıqlıyam. Dədim ki, məktəb yoxdur, dərs evlərdə keçilir. Bu, məni tərəddüde saldı. Yeni məktəb tikildiyini, amma nə vaxt təhvil veriləcəyini bilmədiyini de demişdi. Qeyd etdiyim kimi, qərarlı idim, ona görə terəddüdüm keçdi.

- Dəslərin məktəbdə deyil, evlərdə keçirilməsi uşaq-

ların dərse marağına necə təsir edirdi?

- Əsas davamıyyətə təsir göstərdi. Sinif tozlu, soyuq olurdu. Partalar sökük idi, bəzən bir ayağı sınnmış stulda otururdular. Sobalar kōhnə idi,

hər yeri deşik olduğu üçün sinfə tüstü verirdi. Bəzən tüstü o qədər olurdu ki, qapı-pencərəni açırdıq. Lövhələri sıñiq idi, bir künçünə yarızdıq. Şərait məktəbdəki kimi deyildi. Ona görə, davamıyyət zəif olurdu. Ancaq uşaqlara şəraitsizlikle bağlı bir həvəssizlik ötürürdüm deyə, dərsizmə həvəsle keçirdi.

- İşlədiyiniz məktəbdəki şagirdlərin valideynləri övladlarının dərsleri ilə maraqlanırlar?

- Bu kəndin bir mənfi tərifə var ki, valideynlərin uşaqlara təsiri azdır. Belə də məktəb olmayıb deyə, bunu etməyiblər. Uşaqlarla maraqlanan, onlara dərslərində dəstək olan valideynlərin sayı elə de çox deyil. Xüsusilə, qız şagirdlərinin təhsilinə qarşı valideynlər diqqətsizdirler. Qızlar erkən yaşda ailə qururlar. 9-cu sinifdə görürsən ki, artıq qızlar yoxdurlar. Hazırkı 11-ci sinifdə qız yoxdur. Hamısı ya ailə qurub, ya da nişanlıdır. Bu, mənə görə acı-naçlı vəziyyətdir.

- Qızlar özləri oxumağa nə dərcədə maraqlıdır?

- Az qız oxuyur, amma onlar çox həvəslidirlər. Əksər qızlar dərsdə zəif nəticə göstərlər. Səbəb olaraq iki variant düşünürəm. Biri odur ki, kənd həyatıdır, evdə valideynlərə kömək edirlər. Sözümüz səhv anlaşılması istəmirəm. Ancaq digər tərəfdən, düşünürəm ki, belə də evdə gedən səhəbtərən belə qənaətə gəlirlər ki, onuzda bizi təhsil almağa qoymayaçaqlar, niye oxuyuruq? O qızların oxumaq potensialları var, bir az həvəslə olsalar, yaxşı nəticə əldə etmək mümkündür. Mən bacardığımı edirəm,